

Nokia 5130 XpressMusic İstifadəçi bələdçisi

CE 0434

Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-495 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/phones/declaration_of_conformity/ internet saytında əldə etmək olar.

© 2008 Nokia. Bütün hüquqlar qorunur

Nokia, Nokia Connecting People və Navi Nokia Corporation qeydiyyatda alınmış əmtəə nişanlarıdır. Nokia tune Nokia Corporation səsi əmtəə nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qismi və ya tam təkrar ifadə edilməsi, köçürülməsi, yayılması və ya saxlanması qadağan edilir.

US Patent No 5818437 and other pending patents. T9 text input software Copyright © 1997-2008. Tegic Communications, Inc. All rights reserved.



Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.



Java
POWERED

Java and all Java-based marks are trademarks or registered trademarks of Sun Microsystems, Inc.

This product is licensed under the MPEG-4 Visual Patent Portfolio License (i) for personal and noncommercial use in connection with information which has been encoded in compliance with the MPEG-4 Visual Standard by a consumer engaged in a personal and noncommercial activity and (ii) for use in connection with MPEG-4 video provided by a licensed video provider. No license is granted or shall be implied for any other use. Additional information, including that related to promotional, internal, and commercial uses, may be obtained from MPEG LA, LLC. See <http://www.mpegla.com>

Bu məhsul MPEG-4 Nəzəri Standartlarına müvafiq şəkildə kodlaşdırılmış informasiya ilə əlaqədar olaraq şəxsi və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istifadəçinin şəxsi və qeyri-kommersiya istifadəsi üçün və lisenziyalasdırılmış televiziya təminatçısı tərəfindən hazırlanmış MPEG-4 televiziya ilə əlaqədar olaraq istifadəsi üçün Nəzəri Aşkar Sənəd Lisenziyası əsasında təsdiq edilmişdir. Başqa məqsədlə istifadə olunması üçün heç bir əlavə lisenziya verilmir və ya nəzərdə tutulmayacaqdır. Köməkçi, daxili və kommersiya istifadəsi ilə əlaqədar olan əlavə məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. Bax: <http://www.mpegla.com>.

Nokia sabit inkişaf siyasətini təتبib edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

MÜVAFIQ QANUNVERİCİLİKDƏ İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ Nokia, YA DA ONUN HƏR-HANSI BİR LİSENZİYALAŞDIRANI HƏR-HANSI MƏLUMATIN, GƏLİRİN İTMƏSİ VƏ YA HƏR-HANSI XÜSUSİ, TƏSADÜFİ, ƏHƏMİYYƏTLİ, VƏ YA DOLAYI YOLLA VURULAN ZİYANLARA GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.

BU SƏNƏDİN MƏTNİ "OLDUĞU KİMİ" TƏQDIM EDİLİR. MÜVAFIQ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİ İSTİSNA OLMAQLA, BU SƏNƏDİN DƏQİQLİYİ, ETİBARLILIĞI VƏ YA MƏTNİNƏ DAİR HEÇ BİR BİRBAŞA VƏ YA ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT, O CÜMLƏDƏN (LAKIN BUNUNLA MƏHDUDLAŞDIRILMADAN) ƏMTƏƏ VƏZİYYƏTİ VƏ XÜSUSİ MƏQSƏDLƏR ÜÇÜN YARARLIĞINA DAİR ƏLAQƏLƏNDİRİLMİŞ ZƏMANƏT VERİLMİR. NOKIA İSTƏNİLƏN VAXT BU SƏNƏDİN ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ ETMƏDƏN DƏYİŞDİRİLMƏSİ VƏ YA İSTİFADƏDƏN ÇIXARILMASI HÜQUQU NA MALIKDIR.

Xüsusi məhsulların, qoşma proqramların və xidmətlərin mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər. Xahiş olunur ki, əlavə məlumat üçün və dil seçiminin mövcudluğu ilə bağlı öz Nokia dilərinizə müraciət edəsiniz.

İxracata nəzarət

Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Sizin cihazınızla birgə verilən üçüncü tərəfin əlavələri ola bilsin ki, Nokia ilə heç bir əlaqəsi, və ya ona aidiyyəti olmayan şəxslər, ya da müəssisələr tərəfindən istehsal olunublar. Nokia üçüncü şəxslərin qoşma proqramları ilə bağlı müəlliflik hüquqlarına və ya əqli mülkiyyət hüquqlarına malik deyil. Bununla bağlı olaraq Nokia bu proqramların son istehlakçı dəstəyi əlavələrin işləməsi və ya onların daşdığı məlumat ilə bağlı heç bir məsuliyyət daşımır. Bu üçüncü-tərəf proqramlarla bağlı Nokia zəmanət vermir. SİZ GƏBUL EDİRSİNİZ Kİ, PROQRAM VƏ/VƏ YA QOŞMA PROQRAMLAR (BİRLİKDƏ PROQRAMLAR) OLDUĞU KİMİ BİRBAŞA VƏ YA İCBARİ ZƏMANƏTSİZ VƏ TƏTBİQ EDİLƏN QANUNVERİCİLİYİN YOL VERDİYİ MAKSİMUM DƏRƏCƏDƏ TƏMİN EDİLİR. Nokia ŞİRKƏTİ VƏ ONUN FİLİALLARI HEÇ BİR TƏSDİQ VƏ YA BİRBAŞA YAXUD İCBARİ ZƏMANƏT VERMİR, O CÜMLƏDƏN PROQRAMIN ADI, SATIŞ VƏ YA MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLIĞINA VƏ YA PROQRAMIN ÜÇÜNCÜ ŞƏXSLƏRİN PATENT, MÜƏLLİFLİK, ƏMTƏƏ NİŞANLARI İLƏ BAĞLI VƏ DİGƏR HÜQUQLARININ POZULMAYACAĞINA DAİR ZƏMANƏT VERMİR.

KANADA FCC/SƏNAYE BİLDİRİŞİ

Sizin cihaz televizor, və ya radio üçün əngəl törədə bilər (məsələn, telefondan qəbuledici avadanlığa yaxın məsafədə olarkən istifadə zamanı). FCC, və ya KANADA SƏNAYE BİLDİRİŞİ belə əngəllərin aradan qaldırılması mümkün olmadıqda, sizdən telefondan istifadəni dayandırmağı tələb edə bilər. Sizə yardım lazım olduqda, öz yerli xidmət idarəsinizlə əlaqə saxlayın. Bu cihaz FƏN qaydalarının 15 bəndinə uyğundur. Əməliyyat aşağıdakı iki vəziyyətə cavab verir: (1) Bu cihaz ziyanlı əngəl yaratmaya bilər, və (2) bu cihaz arzu olunmaz əməliyyat yarada biləcək əngəl də daxil olmaqla, hər-hansı bir alınmış əngəli qəbul etməlidir. Nokia tərəfindən icazə verilməmiş hər-hansı bir dəyişiklik, və ya modifikasiya istifadəçini bu cihazı işlətmək hüququndan məhrum edə bilər.

/Məsələ 2.1 AZ

Mündəricat

Təhlükəsizlik.....	6	Mətn və multimedia mesajları.....	16
1. Ümumi məlumat.....	7	Mətn mesajları.....	16
Sizin cihaz haqqında.....	7	Multimedia mesajları.....	16
Şəbəkə xidmətləri.....	7	Mətn və ya multimediyə mesajı yarat.....	16
Birgə istifadə edilən yaddaş.....	8	Elektron poçt.....	17
Giriş kodları.....	8	E-poçt qurma köməkçi proqramı.....	17
Nokia PC Suite.....	8	Elektron poçt yaz və göndər.....	17
Nokia dəstəyi.....	9	Elektron poçt yüklənişi.....	17
2. Cihazın işəsalınması.....	9	Fləş mesajı.....	17
SIM kart və batareyanın quraşdırılması.....	9	Nokia Xpress audio mesajları.....	18
SIM kartın çıxardılması.....	9	Cəld mesajlaşma.....	18
microSD kartının daxil edilməsi.....	10	Səs mesajları.....	18
microSD kartının çıxardılması.....	10	Mesaj parametrləri.....	18
Batareyanın doldurulması.....	10	7. Kontaktlar.....	19
Antena.....	11	8. Zəng qeydiyyatı	19
Qulaqlıq.....	11	9. Parametrlər.....	19
Magnit və magnitli sahələr.....	11	Rejimlər.....	19
Düymələr və hissələr.....	12	Melodiyalar.....	20
Telefonu yandır və söndür.....	12	Ekran.....	20
Gözləmə rejimi	13	Tarix və vaxt.....	20
Klaviatura kilidi	13	Sürətli düymələr.....	20
SIM kartsız işləyir.....	13	Sinxronlaşdırma və sürət çıxarma.....	20
Fonda işləyən qoşma proqramlar.....	13	Əlaqə.....	21
3. Zənglər.....	14	Bluetooth simsiz texnologiyası.....	21
Zəng etmək və zəngə cavab vermək.....	14	Paket məlumatı.....	22
Səsucaldan.....	14	Zənglər və telefon.....	22
Yığma üzrə qısa yol proqramları	14	Səs əmrləri və səsle nömrə yığımı.....	22
4. Mətn yaz.....	14	Aksesuarlar.....	23
Mətn rejimləri.....	14	Konfigurasiya.....	23
Ənənəvi mətn daxil etmə.....	15	Zavod parametrlərini bərpa et.....	24
Proqnoz mətn daxil etməsi.....	15	10. Operator menyusu.....	24
5. Menyularda əməliyyatlar keçirin.....	15	11. Qalereya.....	24
6. Mesajlaşma.....	15	12. Media.....	25

Kamera və video.....	25
FM radio.....	25
Səsyazan.....	26
Musiqi pleyeri.....	26

13. Proqramlar.....27

14. Orqanayzer.....	27
Zəngli saat.....	27
Təqvim və işlər siyahısı.....	27

15. Veb ya İnternet	28
Veb xidmətlə əlaqə qur.....	28

16. SİM xidmətləri.....28

Aksessuarlar.....29

Batareya.....	29
Batareya və adapter barədə məlumat.....	29

Baxım və texniki qulluq.....	31
Təkrar emal.....	32

Təhlükəsizliklə bağlı əlavə

məlumat.....	32
Kiçik uşaqlar.....	32
İş mühiti.....	32
Tibbi cihazlar.....	33
İmplantasiya edilmiş tibbi cihazlar.....	33
Eşitmə cihazları.....	33
Avtomobillər.....	33
Potensial partlayıcı mühit.....	34
Təcili yardım zəngləri.....	34
SERTİFİKATLAŞDIRMA MƏLUMATI (SAR).....	35

İndeks.....36

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.



TƏHLÜKƏSİZ İŞƏ SALIN

Simsiz telefonların istifadəsi qadağan edildiyi yerlərdə və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, telefonu işə salmayın.



YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.



MÜDAXİLƏ

Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN

Bütün məhdudiyyətlərə riayət edin. Cihazı təyyarədə, tibbi cihazların, yanacağın və ya partlayıcıların yanında söndürün.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdırı və ya təmir edə bilər.



AKSESSUARLAR VƏ BATAREYALAR

Yalnız təsdiq edilmiş aksesuar və batareyaları istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.



SUYA DAVAMLILIQ

Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.

1. Ümumi məlumat

Sizin cihaz haqqında

Bu təlimatda təsvir edilmiş simsiz cihaz (E)GSM 850, 900, 1800 və 1900 MHz şəbəkələri-da istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Bu cihazdakı funksiyalardan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin.

Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng signalları melodiylarının və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.

Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcincilər və bəndlər ola bilər. Həmçinin cihazınız vasitəsilə üçüncü tərəf saytlara daxil ola bilərsiniz. Üçüncü tərəf saytlar Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır. Əgər belə saytlara daxil olmaq istəsəniz təhlükəsizlik və ya tərkib üçün ehtiyat tədbirlərini həyata keçirməlisiniz.



Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.

Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı və ya yazılı qeyd etməyi unutmayın.

Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsulları qoşmayın.

Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.

Şəbəkə xidmətləri

Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün şəbəkələrdə mövcud deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən öncə digər şəbəkələr Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər. Şəbəkə xidmətlərindən istifadəyə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi və ya digər şəbəkələr üzərindən rəqəmsal qiymətləri barədə təfərrüatlar üçün xidmət provayderinizlə əlaqə saxlayın. Xidmət təminatçınız Sizə təlimatlar verə bilər və onun tərəfindən hansı haqların tətbiq olunmasını izah edə bilər. Müəyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadəni təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Məsələn, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.

Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda görünməyəcək. Sizin cihazınız menyularında, menyular ardıcılığında və

Ümumi məlumat

təsvirlərdə dəyişiklər kimi xüsusi konfigurasiyalara da malik ola bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP və SSL) dəstəkləyir. Bu cihazın multimedia mesajlaşma (MMS), Internet səhifələrinin nəzərdən keçirilməsi və elektron poçt proqramı kimi müəyyən funksiyaları bu texnologiyalar üçün şəbəkə təminatını tələb edir.

Birgə istifadə edilən yaddaş

Bu cihazın aşağıda göstərilən elementləri yaddaşı birgə istifadə edə bilər: multimedia mesajlaşma (MMS), elektron poçt proqramı, sürətli mesajlaşma. Bu elementlərin birinin və ya daha çoxunun istifadəsi yaddaşda birgə istifadə edən digər elementlər üçün yaddaş həcmi azalda bilər. Birgə istifadə edilən yaddaş elementi istifadə etməyə cəhd etdikdə sizin cihazın ekranında yaddaşın dolu olmasına dair yazı göstərilə bilər. Bu halda davam etmədən əvvəl birgə yaddaş istifadə edən elementlərdə saxlanılan müəyyən məlumatı və ya komponentləri silin.

Giriş kodları

Təhlükəsizlik kodu sizin telefonunuzun icazəsiz istifadə olunmasına imkan vermir. Qabaqcadan quraşdırılmış kod 12345 rəqəmlərindən ibarətdir. Siz kodu yaradıb və onu dəyişə bilərsiniz, və telefonunuzdu kod tələb etməyə quraşdırı bilərsiniz. Kodu məxfi şərəitdə və telefonunuzdan aralı vəziyyətdə saxlayın. Əgər sizin kodunuz yaddan çıxıb və telefonunuz blokirovka vəziyyətinə düşübsə, bu halda texniki xidmət və əlavə xərclər tələb oluna bilər. Əlavə məlumat üçün Nokia Care və ya telefonu aldığınız satış məntəqəsinə müraciət edin.

Sizin SİM kartınızla təchiz edilmiş PIN kod kartın icazəsiz istifadəsinin qarşısını almaqda kömək edir. Bəzi SİM kartlarla təchiz edilmiş PIN2 kod müəyyən xidmətlərdən istifadə üçün lazımdır. Əgər siz PIN və ya PIN2 kodunu 3 dəfə səhv daxil etsəniz, sizdən PUK və ya PUK2 kodu tələb olunur. Əgər sizdə bu kodlar yoxdursa, xidmət təminatçınıza müraciət edin.

SİM kartınızın təhlükəsizlik modulunda yerləşən məlumata giriş əldə etmək üçün modul PIN tələb olunur. Rəqəmli imza üçün imzalanan PIN tələb oluna bilər. Məhdudlaşdırma parolu zəng məhdudiyyəti xidmətindən istifadə olunan zaman tələb olunur.

Telefonunuzun giriş kodlarını və təhlükəsizlik parametrlərini necə istifadə etməsini qurmaq üçün seçin **Menyu > Parametrlər > Təhlükə/sizlik**.

Nokia PC Suite

Siz Nokia PC Suite proqramını və ona aid olan məlumatı Nokia Internet səhifəsində tapıb və yükləyə bilərsiniz: www.nokia.com/support.

Nokia dəstəyi

Bu təlimatın ən son versiyası, əlavə məlumat, yükləmələr yaxud Nokia məhsulunuza aid olan xidmətlər barədə www.nokia.com/support səhifələrinə yaxud yerli Nokia İnternet saytına baxın.

Konfigurasiya parametrlərinin xidməti

Telefon modeliniz üçün MMS, GPRS, elektron poçt və digər xidmətlər kimi pulsuz konfigurasiya parametrlərini buradan yükləyə bilərsiniz www.nokia.com/support.

Nokia Care xidmətləri

Nokia Care xidmətləri ilə əlaqə saxlamaq istəyirsinizsə, yerli Nokia Care əlaqə mərkəzlərinin siyahısı burada yoxlayın www.nokia.com/customerservice.

NOKIA
Care

Texniki xidmət

Texniki xidmətlər üçün sizə ən yaxın Nokia Care nöqtəsini burada yoxlayın www.nokia.com/repair.

2. Cihazın işəsalınması

SIM kart və batareyanın quraşdırılması

Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.

SIM kart və onun kontaktları asanlıqla çıxışlar və ya əyilmə nəticəsində zədələnmə bilər, o baxımdan, kartı daxil edərkən, toxunarkən və ya kənarlaşdırarkən ehtiyatlı olun.



1. Arxa qapağı yuxarıdan telefonun aşağısına tərəf basıb çıxarın (1).
2. Batareyanı çıxardın (2).
3. SIM kartı kontakt səthinin üzüyuxarı olduğu vəziyyətdə saxlayıcıya daxil edin (3).
4. Batareyanı daxil edin (4) və arxa qapağı dəyişdirin (5).

SIM kartın çıxardılması



Cihazın işəsalınması

Buraxılış yayını (1) basın və SIM kartı (2) sürüşdürərək çıxardın.

microSD kartının daxiledilməsi

Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.

Telefonunuz 2 QB qədər həcmə malik olan microSD kartlarını dəstəkləyir.



1. Yaddaş kartı oyuğunun qapağını açın.
2. Kartı kontakt səthinin üzüyuxarı olduğu vəziyyətdə yaddaş kartının oyuğuna daxil edin və kart yerini möhkəm tutana qədər üzərinə basın.
3. Yaddaş kartı oyuğunun qapağını bağlayın.

microSD kartının çıxardılması



Mühüm: Yaddaş kartını ondan istifadə olunarkən əməliyyatın yarısında çıxarmayın. Kartın əməliyyatın ortasında çıxarılması yaddaş kartını, həmçinin cihazı zədələyə bilər, həmçinin uyğun olmayan kartda mühafizə edilən məlumat pozula bilər. Siz yaddaş kartını telefonun çalışdığı zaman cihazı söndürmədən çıxarda yaxud dəyişdirə bilərsiniz.

1. Heç bir proqramın yaddaş kartına hazırda girişə malik olmadığını yoxlayın.
2. Yaddaş kartı oyuğunun qapağını açın.
3. Yaddaş kartını yavaş içəriyə basın ki, kilid açılsın və sonra onu çıxardın.
4. Yaddaş kartı oyuğunun qapağını bağlayın.

Batareyanın doldurulması

Sizin batareya əvvəlcədən yüklənib, ancaq yükləmə səviyyələri müxtəlif ola bilər.

1. Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
2. Yükləyicini cihaza qoşun. Siz cihaz yüklənərkən ondan istifadə edə bilərsiniz.
3. Batareya tam olduqda, yükləyicini cihazdan ayırın və elektrik yuvasından çıxarın.



Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Antena

Cihazınızda daxili və xarici antenlər ola bilər. İstənilən radio ötürücü cihazda olduğu kimi, anten ötürən və ya qəbul edən zaman lazımsız yerə toxunmayın. Bu şəkildə antenə toxunsanız, rabitə keyfiyyəti azalacaq və cihaz lazım olduğundan artıq enerjiden istifadə edəcəkdir, bu isə batareyanın ömrünün azalmasına da gətirib çıxara bilər.



Təsvir bozla işarələnmiş antena sahəsini göstərir.

Qulaqlıq



Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.



Xəbərdarlıq: Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bu cihazla istifadə edilməsi Nokia tərəfindən təsdiq edilənlərdən başqa hər hansı bir kənar cihazı və ya qulaqlığı Nokia AV konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetirin.


Siqnal yaradan məhsulları qoşmayın, onlar telefonunuza zərər verə bilər. Heç bir elektrik mənbəyini Nokia AV konnektora qoşmayın.

Maqnit və maqnitli sahələr


Cihazınızı maqnit, və ya maqnit sahələrindən qoruyun, çünki onlar bəzi əlavələrə, məsələn kameranın birdən fəallaşmasına səbəb ola bilərlər.

Düymələr və hissələr

1	Bilək kəmərinin gözü
2	Musiqi düyməsi (geriyə keçid)
3	Musiqi düyməsi (səslənmə/pauza)
4	Musiqi düyməsi (irəli keçid)
5	Sol seçim düyməsi
6	Zəng düyməsi
7	Klaviatura
8	Qulaqlıq
9	Display
10	Navi™ düyməsi; burada keçid düyməsi kimi göstərilir
11	Sağ seçim düyməsi
12	Tamamlama/işəsalma düyməsi
13	Mikrofon



14	Səsin azaldılması düyməsi
15	Səsin artırılması düyməsi
16	Yaddaş kartının oyuğu
17	Qulaqlıq birləşdiricisi/Nokia AV konnektoru (3,5 mm)
18	Adapter birləşdiricisi
19	Mikro USB birləşdiricisi
20	Kamera linzaları
21	Dinamik




Telefonu yandır və söndür

Telefonu yandırıb və ya söndürmək üçün, işəsalma düyməsini basıb saxlayın.

Gözləmə rejimi

Telefon istifadə üçün hazır olduqda, və siz hər hansı bir simvol daxil edilmədikdə sizin telefon gözləmə rejimindədir.

1	Şəbəkə signalının gücü	
2	Batareyanın doldurulma səviyyəsi	
3	Şəbəkənin adı və ya operator loqosu	
4	Seçim düymələrin funksiyaları	

Sol seçim düyməsi **Get** sizin şəxsi sürətli düymələr siyahınızda funksiyaları nəzərdən keçirmək üçün istifadə olunur. Siyahını nəzərdən keçirərkən seçin **Seçim > Seçmə seçimləri** ki mövcud olan funksiyalara baxasız, və ya seçin **Seçim > Təşkil et** ki sizin sürətli düymələr siyahınızda funksiyaları qaydaya gətirəsiniz.

Klaviatura kilidi

Təsadüfi düymə sıxılmalarının qarşısını almaq üçün **Menyu** seçin, və 3.5 saniyə ərzində klaviaturanı kilidləmək üçün ***** basın.

Klaviaturanın kilidini açmaq üçün **Kilidi aç** seçin, və 1.5 saniyə müddətində ***** sıxın. Klaviaturanın bağlanması funksiyası işə düşübsə, tələb olunan vaxt təhlükəsizlik kodunu daxil edin.

Telefon gözləmə rejimində olan zaman ilkin təyin olunmuş vaxt ləngiməsindən sonra klaviaturanı avtomatik kilidlənməyə nizamlamaq üçün **Menyu > Parametrlər > Telefon > Avtomatik klav. kilidi > Aktivləşdir** seçin.

Klaviatura kilidli olduqda zəngə cavab vermək üçün zəng düyməsini basın. Siz zəngi bitirəndə və ya ondan imtina edəndə, klaviatura avtomatik olaraq kilidlənir.

Cihaz və ya klaviatura kilidləndikdə siz cihazınızda proqramlaşdırılmış rəsmi təcili yardım nömrələrinə zəng vura bilərsiniz.

SİM kartsız işləyir

Telefonun Orqanayzer funksiyaları və oyunlar kimi bəzi funksiyaları SIM kart daxil edilmədən istifadə edilə bilər. Bəzi funksiyalar menyularda tutqun görünür və onlardan istifadə etmək mümkün deyil.

Fonda işləyən qoşma proqramlar

Proqramların arxa fonda istifadəsi batareyanın enerjisinə tələbatı artırır və batareyanın istehlak müddətini qısaldır.

3. Zənglər

Zəng etmək və zəngə cavab vermək

Zəng etmək üçün telefon nömrəni lazım olduğu halda həmçinin ölkə və ərazi kodu ilə birgə daxil edin və zəng düyməsini basın. Telefon zəngi zamanı qulaqlıq yaxud səsucaldanın səsini tənzimləmək üçün səs düymələrini basın.

Gələn zəngə cavab vermək üçün zəng düyməsini sıxın. Zəngə cavab vermədən zəngdən imtina etmək üçün bitir düyməsini sıxın.

Səsucaldan

Əgər mümkündürsə, siz zəng zamanı ucadanışandan yaxud qulaqcıqdan istifadə etmək üçün **Sesuc.** və ya **Normal** seçə bilərsiniz.



Xəbərdarlıq: Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Yığma üzrə qısa yol proqramları

2-dən 9-a qədər nömrəli düymələrin birinə telefon nömrəsi təyin etmək üçün **Menyu > Kontaktlar > Tez zənglər** seçin, istədiyiniz telefon nömrəsinin üzərinə gəlin və **Təyin et** seçin. İstədiyiniz telefon nömrəsini daxil edin və ya **Axtar** və yaddaşda saxlanmış kontaktı seçin.

Sürətli yığma funksiyasını fəallaşdırmaq üçün **Menyu > Parametrlər > Zəng et > Tez zəng > Aktiv et** seçin.

Gözləmə rejimində sürətli yığmadan istifadə edərək zəng etmək üçün istədiyiniz nömrəli düyməni sıxın və saxlayın.

4. Mətn yaz

Mətn rejimləri

Mətn daxil etmək üçün (məsələn, mesaj yazarkən) ənənəvi və ya proqnozlaşdırılmış mətn daxil etmədən istifadə edə bilərsiniz.

Mətn yazarkən **Seçim** basıb saxlayın ki,  ilə göstərilən ənənəvi mətn daxil etmədən  ilə göstərilən proqnozlaşdırılmış mətn daxil etməyə və əksinə keçəsiniz. Bütün dillər proqnozlaşdırılmış mətn daxil etmə ilə dəstəklənmir.

İşarə halları **ABC**, **abc**, və **ABC** tərəfindən göstərilibdir.

Böyük və ya kiçik simvollar keçmək üçün **#** basın.  ilə göstərilən hərf rejimindən rəqəm keçmək üçün **#** basıb saxlayın və **Nömrə rejimi** seçin. Rəqəm rejimindən hərfə keçmək üçün **#** basıb saxlayın.

Yazı dilini qurmaq üçün **Seçim** > **Yazı dili** seçin.

Ənənəvi mətn daxil etmə

Arzuolunan simvol görünənə qədər 2-9 rəqəm düyməsini təkrar-təkrar basın. Mövcud simvollar seçilən yazı dilindən asılıdır.

Daxil etmək istədiyiniz növbəti hərf əvvəlki ilə eyni düymədə yerləşirsə, kursor görünənə qədər gözləyin və hərfi daxil edin.

Ən çox istifadə olunan durğu işarələrinə və xüsusi simvollarla daxil olmaq üçün təkrar olaraq 1 düyməsini basın. Xüsusi simvollar siyahısına daxil olmaq üçün * basın.

Proqnoz mətn daxil etməsi

Sadələşdirilmiş mətn yığımı siz də yeni sözləri daxil edə biləcəyiniz daxili lüğət əsasında qurulur.

1. 2 -dən 9 kimi düymələri basmaqla sözü yazmağa başlayın. Bir hərf üçün hər bir düyməni yalnız bir dəfə basın.
2. Sözü təsdiqləmək üçün sağa diyirləyin yaxud boşluğu daxil edin.
 - Söz düzgün deyilsə, * düyməsini təkrar olaraq basın və sözü siyahıdan seçin.
 - Sözdən sonra ? işarəsi göstərilirsə, yazmaq istədiyiniz söz lüğətdə yoxdur. Sözü lüğətə əlavə etmək üçün seçin **Hərfləş.**.. Ənənəvi mətn yığımından istifadə etməklə sözü daxil edin və seçin **Ya. saxla.**
 - Mürəkkəb sözləri yazmaq üçün sözün birinci hissəsini daxil edin və onu təsdiqləmək üçün sağa diyirləyin. Sözü son hissəsini yazın və sözü təsdiqləyin.
3. Növbəti sözü yazmağa başlayın.

5. Menyularda əməliyyatlar keçirin

Telefon funksiyaları menyularda qruplaşdırılıb. Bütün menyü funksiyaları və ya seçim elementləri burada təsvir olunmayıb.

Gözləmə rejimində **Menyu** və arzu edilən menyunu və yarım menyunu seçin. Cari menyü səviyyəsindən çıxmaq üçün **Çıx** və ya **Geri** seçin. Birbaşa gözləmə rejiminə qayıtmaq üçün bitir düyməsini sıxın. Menyü görüntüsünü dəyişdirmək üçün **Menyu** > **Seçim** > **Əsas mnyu görmə.**

6. Mesajlaşma

Mətn və multimedia mesajları kimi mesajları yaradın və qəbul edin. Mesaj xidmətləri yalnız o halda istifadə edilə bilər ki, onlar şəbəkə və ya xidmət təminatçısı tərəfindən dəstəklənilir.

Mətn və multimedia mesajları

Siz mesaj yarada bilərsiniz və ona, misal üçün, təsvir əlavə edə bilərsiniz. Fayl əlavə edildikdə sizin telefon avtomatik olaraq mətn mesajını multimedia mesajına dəyişir.

Mətn mesajları

Cihazınız bir mesaj həddindən əlavə mətn mesajlarını dəstəkləyir. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və bəzi dildən olan simvollar daha çox yer tutduğu üçün bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Ekranın yuxarisında olan indikator qalan işarələrin ümumi sayını və göndərilmə üçün lazım olan mesajların sayını göstərir.

Hər hansı mətn mesajı, SMS və ya e-mail göndərməzdən əvvəl mesaj mərkəzi nömrəsini yaddaşda saxlamalısınız. **Menyu > Mesajlar > Mesaj prmlrləri > Mətn mesajları > Mesaj mərkəzləri > Mərkəz əlavə et** seçin, xidmət təminatçısından adı və nömrəni daxil edin.

Multimedia mesajları

Multimedia mesajları mətn, şəkillər və səs yaxud video kliplərdən ibarət ola bilər.

Yalnız müvafiq elementləri olan cihazlar multimediyə mesajlarını qəbul edə və ekranda nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.

Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdırır. Daxil edilmiş şəkil bu limiti aşarsa cihaz onu MMS-lə göndərilə biləcək ölçüyə qədər balacalaşdırır.



Mühüm: Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.

Multimedia mesaj xidmətinin (MMS) mövcudluğu və ona abunə olmaqla əlaqədar olaraq xidmət təminatçınız ilə əlaqə saxlayın. Siz həmçinin konfigurasiya parametrlərini yükləyə bilərsiniz. [Bax "Nokia dəstəyi" s. 9.](#)

Mətn və ya multimediyə mesajı yarat

1. **Menyu > Mesajlar > Mesaj yarat > Mesaj** seçin
2. Resipient əlavə etmək üçün **Kimə:** sahəyə fırladın və resipientlərin nömrələrini və ya e-poçtlarını daxil edin və ya resipientləri seçmək üçün **Əlavə et** seçin. Resipientlər və mövzular əlavə etmək və göndərmə seçimlərini təyin etmək üçün **Seçim** seçin.
3. **Mətn:** sahəsinə fırladın və mesaj mətnini daxil edin.
4. Mesajə məzmun əlavə etmək üçün displeyin aşağısındakı qoşma zolağa fırladın və arzuladığınız məzmun növünü seçin.
5. Mesaj göndərmək üçün sıxın **Göndər**.

Bu mesaj növü displeyin başında göstərilir və mesajın məzmunundan asılı olaraq avtomatik dəyişir.

Xidmət təminatçıları mesaj növündən asılı olaraq müxtəlif cür yüklənə bilər. Detallar üçün xidmət təminatçınıza müraciət edin.

Elektron poçt

Elektron poçtu oxumaq, yazmaq və göndərmək üçün POP3 və ya İMAP4 elektron poçt ünvanınıza telefonla keçid əldə edin. Bu elektron poçt proqramı SMS elektron poçt funksiyasından fərqlidir.

Elektron poçtu istifadə etməzdən əvvəl, sizin elektron poçt ünvanınız və doğru parametrləriniz olmalıdır. Sizin elektron poçt ünvanınızın mövcudluğu və parametrlərini yoxlamaq üçün, e-poçt xidmət təminatçınızla əlaqə saxlayın. Siz elektron poçtun konfigurasiya parametrlərini konfigurasiya mesajı şəklində qəbul edə bilərsiniz.

E-poçt qurma köməkçi proqramı

Əgər telefonda heç bir e-poçt parametrləri qurulmayıbsa, e-poçt köməkçi qurma proqramı avtomatik olaraq işə başlayır. Əlavə e-poçtu qurmaq üçün köməkçi proqrama başlamaq üçün, **Menyu > Mesajlar** və mövcud e-poçtu seç. E-poçt köməkçi qurma proqramını işə salmaq üçün **Seçim > Poçt qutu əlavə et** seçin. Ekranı olan təlimatları izləyin.

Elektron poçt yaz və göndər

Elektron poçt yazmaq üçün seçin **Menyu > Mesajlar > Mesaj yarat > E-poçt mesajı**. Elektron poçta fayl əlavə etmək üçün seçin **Seçim > Daxil et**. Elektron poçtu göndərmək üçün zəng düyməsini basın. Lazım olduqda istədiyiniz ünvanı seçin.

Elektron poçt yüklənişi



Mühüm: Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.

Axtarış rejimini seçmək üçün **Menyu > Mesajlar > Mesaj prmtləri > E-poçt mesajları > Pqutuları istif-dir** və arzu edilən poçt qutusu və **Yükləmə prmt. > Rejimi bərpə et**.

Elektron məktubu yükləmək üçün **Menyu > Mesajlar** və arzu edilən poçt qutusu seçin, lazım gələrsə əlaqə üçün sorğunu təsdiqləyin.

Fləş mesajı

Fləş mesajları mətn mesajlarıdır, hansılar ki, alınan kimi ekranda göstərilirlər.

1. Fləş mesaj yazmaq üçün **Menyu > Mesajlar > Mesaj yarat > Fləş mesajı** seçin.

Mesajlaşma

- Resipientin telefon nömrəsini daxil edin, mesajınızı yazın (maksimum 70 simvol) və **Göndər** seçin.

Nokia Xpress audio mesajları

Münasib yolla MMS-dən istifadə edərək audio mesajı yaradın və göndərin.

- Seç **Menyu > Mesajlar > Mesaj yarat > Audio mesaj**. Səs yazan açılır.
- Mesajınızı yazın.
- Kime**: sahəsinə bir və ya daha çox telefon nömrəsi daxil edin, və ya nömrəni geri qaytarmaq üçün **Əlavə et** seçin.
- Mesajı göndərmək üçün seçin **Göndər**.

Cəld mesajlaşma

Cəld mesajlaşma vasitəsilə (CM, şəbəkə xidməti) siz şəbəkə daxilində olan istifadəçilərə qısa mətn mesajları göndərə bilərsiniz. Siz xidmətə yazılmalısınız və istifadə etmək istədiyiniz CM xidmətində qeydiyyatdan keçməlisiniz. Öz xidmət təminatçınız ilə bu xidmətlərin mövcudluğunu, qiymətləri və təlimatları yoxlayın. Menyular CM təminatçınızdan asılı olaraq fərqlənə bilər.

Xidmətə qoşulmaq üçün seçin **Menyu > Mesajlar > Ani mesajlar** və ekranda olan təlimatları əsas götürərək davam edin.

Səs mesajları

Səsli poçt qutusu ona abunə ola biləcəyiniz bir şəbəkə xidmətidir. Daha ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Səsli poçt qutunuza zəng etmək üçün **1** düyməsini basıb saxlayın.

Səs poçtqutusu nömrənizi redaktə etmək üçün, seçin **Menyu > Mesajlar > Səsli mesajlar > Səsli poçtun nömrəsi**.

Mesaj parametrləri

Mesajlaşma funksiyalarını nizamlamaq üçün **Menyu > Mesajlar > Mesaj prmtlreri** seçin.

- Ümumi para.** — göndərilmiş mesajları yadda saxlamaq üçün telefonu qurmaq, mesaj yaddaşı dolduqda köhnə mesajların üzərinə yazmaq icazəsi vermək və mesajlarla əlaqədar digər üstünlükləri qurmaq
- Mətn mesajları** — çatdırılma hesabatlarına icazə vermək, SMS və SMS e-poçt üçün mesaj mərkəzləri qurmaq, işarə dəstəyinin növünü seçmək və mətn mesajları ilə əlaqədar üstünlükləri qurmaq
- Multimedia msjlar** — çatdırılma hesabatlarına icazə vermək, multimedia mesajlarının görsənməsini qurmaq, elanların və multimedia mesajlarının qəbul edilməsinə icazə vermək və multimedia mesajları ilə əlaqədar digər üstünlükləri qurmaq

- **E-poçt mesajları** — e-mail qəbul etmək, e-mail-də təsvir ölçüsünü təyin etmək və e-mail-lə bağlı digər funksiyaları nizamlamaq

7. Kontaktlar

Seçin **Menyu** > **Kontaktlar**.

Siz adları və telefon nömrələrini telefon yaddaşında və SIM kart yaddaşında saxlaya bilərsiniz. Telefon yaddaşı kontaktları nömrələr və mətn parçaları ilə saxlaya bilər. SIM kart yaddaşında saxlanılan adlar və nömrələr  işarə ilə göstərilir.

Kontaktı əlavə etmək üçün **Adlar** > **Seçim** > **Yeni kont. əl. et** seçin. Kontakta təfəsilatları əlavə etmək üçün istifadə olunan yaddaşın **Telefon** və ya **Telefon və SIM** olduğunu yoxlayın. **Adlar** seçin, ada doğru diyriləyin və **Detallar** > **Seçim** > **Detal əlavə et** seçin.

Kontaktı axtarmaq üçün seçin **Adlar**, və kontaktlar siyahısını diyriləyin yaxud adın ilk hərflərini daxil etməklə adı axtarın.

Telefonun yaddaşı ilə SIM kart yaddaşı arasında əlaqənin surətini çıxarmaq üçün **Adlar** düyməsini seçib əlaqəyə keçin və **Seçim** > **Kontaktı kopyala** düyməsini seçin. SIM kart yaddaşı hər bir ad üçün yalnız bir telefon nömrəsini saxlaya bilər.

Əlaqələriniz üçün SIM kart və ya telefon yaddaşını, əlaqələrdə ad və rəqəmlərin necə nümayiş olunduğunu seçmək və əlaqələr üçün yaddaş tutumunu nəzərdən keçirmək üçün **Parametrlər** düyməsini seçin.

Siz digər şəxsin əlaqə məlumatını vCard standartını dəstəkləyən cihazdan biznes kartı şəklində göndərə və ya qəbul edə bilərsiniz. Vizitkanı göndərmək üçün seçin **Adlar**, məlumatı göndərmək istədiyiniz kontaktı axtarın və seçin **Detallar** > **Seçim** > **Vizit kart göndər**.

8. Zəng qeydiyyatı

Zəngləriniz, mesajlarınız və sıxronlaşdırma barədə məlumatı nəzərdən keçirmək üçün seçin **Menyu** > **Qeydiyyat** və mövcud seçimlərdən.



Qeyd: Xidmət provayderinin zənglər və xidmətlər üçün hesab fakturaları şəbəkənin xüsusiyyətlərindən, hesabların hazırlanması qaydasından və sair faktorlardan asılı olaraq fərqlənə bilər.

9. Parametrlər

Rejimlər

Sizin telefonunuzun fərqli hadisələr və şəraitlər üçün zəng tonları ilə şəxsiləşdirə biləcəyiniz profil adlanan müxtəlif parametrlər qrupları var.

Arzuolunan profayl, və növbəti seçimlərdən seç: **Menyu** > **Parametrlər** > **Rejimlər**, arzuolunan profil və aşağıdakı seçimlərdən seçin:

Parametrlər

- **Aktivləşdir** — Seçilmiş profaylı aktiv et
- **Şəxsiləşdir** — Profaylı parametrlərini aktiv et
- **Müddətli** — müəyyən vaxt ərzində aktiv olması üçün profili quraşdırmaq. Profil üçün təyin olunmuş vaxt bitdikdə, vaxtı təyin olunmamış əvvəlki profil aktivləşdirilir.

Melodiyalar

Siz seçilmiş aktiv rejimin melodiya parametrlərini dəyişə bilərsiniz.

Menyu > Parametrlər > Melodiyalar seçin. **Rejimlər** eyni parametrləri tapa bilərsiniz.

Əgər Siz ən yüksək zəng tonu dərəcəsini seçsəniz, zəng tonu bir neçə saniyədən sonra öz ən yüksək səviyyəsinə çatacaq.

Ekran

Fon təsviri, şrift ölçüsünü və ya telefon və display ilə bağlı digər xüsusiyyətləri nəzərdən keçirmək və ya nizamlamaq üçün **Menyu > Parametrlər > Display** düyməsini seçin.

Tarix və vaxt

Seç **Menyu > Parametrlər > Vaxt və tarix**.

Tarixi və vaxtı təyin etmək üçün seçin **Vaxt və tarix prmr.**

Tarix və vaxt formatlarını təyin etmək üçün seçin **Tar. və zam. formatı**.

Telefonun avtomatik olaraq cari saat qurşağına əsaslanaraq vaxtı və tarixi yeniləmək üçün seçin **Vaxtın avt. yenilən-si** (şəbəkə xidməti).

Sürətli düymələr

Şəxsi sürətli düymələrin köməyi ilə siz telefonda çox istifadə olunan funksiyalara tez bir zamanda giriş əldə edə bilərsiniz. Seç **Menyu > Parametrlər > Qısa yollarım**.

Telefonun bir funksiyasını sağ və ya sol seçmə düyməsinə təyin etmək üçün seçin **Sağ seçim düyməsi** və ya **Sol seçim düyməsi**.

Keçid düyməsi üçün sürətli düymə funksiyalarını təyin etmək üçün seçin **Naviqasiya düyməsi**. İstədiyiniz istiqamətə doğru diyrirəyin və **Dəyiş** yaxud **Təyin et** və siyahıdan funksiyanı seçin.

Sinxronlaşdırma və sürət çıxarma

Menyu > Parametrlər > Snx və rezrv kop. və aşağıdakılardan seçin:

- **Telefon dəyişdir.** — Bluetooth texnologiyası istifadə edərək seçilmiş məlumatı telefonunuz və digər telefon arasında seçilmiş məlumatı sinxronlaşdırın yaxud köçürün.
- **Rezr. kop. yarət** — Yaddaş kartında və ya xarici qurğuda seçilmiş məlumatın rezerv nüsxəsini yaradın.

- **Rezr. bərpa et** — Yaddaş kartında yaxud xarici qurğuda saxlanılan rezerv nüsxə faylını seçin və onu telefonda bərpa edin. Rezerv nüsxə faylı barədə məlumat üçün **Seçim > Detallar** seçin.
- **Məlumat köçürmə** — Telefonunuz və digər cihaz, kompyuter və ya şəbəkə serveri arasında seçilmiş məlumatı sinxronlaşdırın yaxud köçürün.

Əlaqə

Sizin telefonunuz məlumat ötürmək və qəbul etmək üçün digər qurğulara qoşulmağa imkan verən bir neçə funksiya malikdir.

Bluetooth simsiz texnologiyası

Bluetooth texnologiyası 10 metr uzaqlıqdan radio dalğalardan istifadə edərək, telefonunuzu müvafiq Bluetooth qurğusuna qoşmağa imkan verir.

Bu cihaz aşağıdakı profilləri dəstəkləyən Bluetooth texnologiyasına 2.0 + EDR uyğundur: ümumi giriş, səsucaldan, qulaqlıq, obyekt push, fayl ötürülməsi, şəbəkəyə kommutasiya ilə giriş, seriya portu, SIM girişi, ümumi obyekt mübadiləsi, təkmilləşdirilmiş audio paylaşma, uzaq audio-video nəzarəti və ümumi audio-video paylaşması. Bluetooth texnologiyasını dəstəkləyən digər cihazlarla qarşılıqlı əlaqəni təmin etmək üçün Nokia tərəfindən bu cihaz üçün təsdiq edilmiş aksesuarlardan istifadə edin. Digər qurğuların bu qurğuya uyğun olması və ya olmamasını müəyyən etmək üçün həmin qurğuların istehsalçıları ilə əlaqə saxlayın.

Bluetooth texnologiyasından istifadə edən funksiyalar batareyadan istifadəni artırır və batareyanın ömrünü azaldır.

Bluetooth əlaqəsini quraşdırmaq

Menyu > Parametrlər > Bağlantı > Bluetooth və aşağıdakılardan seç:

1. **Telefonumun adı** seç və telefonuz üçün ad daxil et.
2. Bluetooth-u fəallaşdırmaq üçün **Bluetooth > Yansın** seçin.  Bluetooth-un fəal olduğunu göstərir.
3. Telefonu audio təkmilləşdirməyə qoşmaq üçün -i **Səs üçün artır. axt.** və qoşulmaq istədiyiniz qurğunu seçin.
4. Telefonuzu hər hansı bir Bluetooth cihazına qoşmaq üçün **Cütələnmiş qurğular > Yeni qurğu əlav. et** seçin.

İstədiyiniz cihaza diyirləyin və seçin **Əlavə et**.

Keçid kodunu (16 işarəyədək) telefona daxil edin və digər Bluetooth cihazına qoşulmaya icazə verin.

Əgər siz təhlükəsizlik barədə narahatsınızsa, Bluetooth funksiyasını söndürün və yaxud **Telefon. görsənməsi** çevirin **Gizlidir**. Yalnız etibar etdiyiniz tərəflərdən Bluetooth əlaqəsini qəbul edin.

İnternete kompyuter ilə qoşulması

Parametrlər

Uyğun fərdi kompüter PC Suite proqram təminatı olmadan internetə qoşmaq üçün Bluetooth texnologiyasından istifadə edin. Telefonunuz internetə girişi dəstəkləyən xidmət təminatçısını fəallaşdırmalıdır və FK Bluetooth fərdi sahə şəbəkəsini dəstəkləməlidir. Şəbəkəyə giriş nöqtəsinə qoşulandan və FK-lə paylaşandan sonra telefon avtomatik olaraq internetə giriş paket məlumat əlaqəsini açır.

Paket məlumatı

Ümumi paket radio xidməti (GPRS) mobil telefonlara məlumatı İnternet protokolu ilə (IP) göndərmələri və qəbulu üçün istifadə olunan bir şəbəkə xidmətidir.

Xidmətdən necə istifadə ediləcəyini müəyyən etmək üçün **Menyu > Parametrlər > Bağlantı > Paket məlumat > Pak. məlm. bağl.** və aşağıdakılardan seç:

- **Ehtiyac olduqda** — proqramın ehtiyacı olduqda paket məlumatın qoşulmasını yaratmaq. Proqram sona çatdıqda qoşulma bağlanacaqdır.
- **Həmişə onlayn** — telefonu yandırdıqda avtomatik olaraq paket məlumatı şəbəkəsinə qoşulmaq

Siz telefonunuzdan onu Bluetooth texnologiyası vasitəsilə uyğun olan kompyutərə qoşaraq modem kimi istifadə edə bilərsiniz. Ətraflı məlumat üçün Nokia PC Suite sənədlərinə bax.

Zənglər və telefon

Seç **Menyu > Parametrlər > Zəng et.**

Daxil olan zəngləri yönləndirmək üçün seçin **Zəng yönləndirməsi** (şəbəkə xidməti). Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Uğursuz zəngdən sonra zəng bağlantısını yaratmaq üçün on cəhd etmək üçün seçin **Avto. təkrar zəng > Aktivləşdir.**

Cari zəng zamanı şəbəkənin gələn zəng barəsində sizi məlumatlandırması üçün seçin **Gözləmə xidməti çağır > Aktivləşdir** (şəbəkə xidməti).

Zəng etdiyiniz şəxsə telefon nömrənizi göstərmək və ya onu ondan gizli saxlamaq üçün seçin **Nömrəni göndər** (şəbəkə xidməti).

Telefonunuzun ekranında istifadə olunan dili seçmək üçün seçin **Menyu > Parametrlər > Telefon > Dil parametrləri > Telefonun dili.**

Səs əmrli və səsli nömrə yığımı

Telefonunuzdan səs əmrini söyləyərək istifadə edin və Kontaktlarda saxlanılan adı söyləyərək telefon zəngini edin.

Səs əmrli və səsli nömrə yığımı dildən asılıdır. Səs tanınması bəzi dillərdə dəstəklənmir. Dəstəklənən dillərə baxmaq üçün seçin **Menyu > Parametrlər > Telefon > Dil parametrləri > Səs tanınma dili.** Tanınma dilini təyin etmək üçün istədiyiniz dili seçin.



Qeyd: Səs elementlərinin səs-küylü şəraitdə və təcili yardım tələb edən hadisə zamanı istifadəsi çətinləşə bilər, bu səbəblə bütün hallarda yalnız səsle nömrənin yığılmasına etibar etməməlisiniz.

Telefonunuzun səs tanınmasını səsinizə öyrətmək üçün seçin **Menyu > Parametrlər > Telefon > Səsin tanınması > Səs tanınması təlimi**.

Səs əmrini funksiya üçün aktivləşdirmək üçün **Menyu > Parametrlər > Telefon > Səsin tanınması > Səs əmrləri**, xüsusiyyəti və funksiyaları seçin.  səs əmrinin aktiv olduğunu bildirir.

Səs əmrini aktivləşdirmək üçün seçin **Əlavə et**. Aktivləşdirilmiş səs əmrini səsləndirmək üçün seçin **Çal**.

Səs əmrlərini idarə etmək üçün funksiya tərəf diyirləyin və seçin **Seçim**.

Səs əmrlərindən yaxud səsle nömrə yığımından gözləmə rejimində istifadə etmək üçün sağ seçim düyməsini basıb saxlayın. Qısa ton səslənir və **İndi danış** göstərilir. Zəng etmək istədiyiniz kontaktın adını yaxud əmri söyləyin. Səs tanınması uğurludursa, təklif olunan uyğunluqların siyahısı əks olunur. Telefon siyahıdakı birinci uyğunluğun səs əmrini səsləndirir. Əgər o düzgün əmr deyilsə, digər birsinə tərəf diyirləyin.

Aksesuarlar

Əgər telefon uyğun mobil aksesuara qoşulub və ya qoşulmuşdursa, bu menyuya və digər seçimlər göstərilir.

Seçin **Menyu > Parametrlər > Aksesuar**. Aksesuarı və aksesuardan asılı olaraq seçimləri edin.

Konfigurasiya

Siz telefonunuzu müəyyən xidmətlər üçün tələb edilən parametrlərlə konfigurasiya edə bilərsiniz. Sizin xidmət təminatçınızda həmçinin bu parametrləri sizə göndərə bilər.

Menyu > Parametrlər > Konfigurasiya və aşağıdakı seçimlərdən seç:

- **Defolt konfig. prmt.** — telefonun yaddaşında saxlanılan xidmət təminatçıları nəzərdən keçirmək və defolt xidmət təminatçısını təyin etmək üçün
- **Büt. proqr. def. aktiv** — dəstəklənən proqramlar üçün defolt konfigurasiya parametrlərini aktiv etmək üçün
- **Üst. tutul. giriş nöqt.** — yadda saxlanılan giriş nöqtələrini nəzərdən keçirmək üçün
- **Dəstəyə bağlan** — xidmət təminatçınızdan konfigurasiya parametrlərini yükləmək üçün
- **Qurğu menecer prmt.** — telefonun proqram yeniliklərini qəbul etməsinə icazə verilməsi və ya qarşısının alınması üçün. Bu seçim telefonunuzdan asılı olaraq mövcuddur.
- **Şəxsi konfig. prmet.** — müxtəlif xidmətlərə əl ilə yeni şəxsi ünvanlar əlavə etmək, onları aktiv etmək və ya pozmaq üçün. Yeni şəxsi ünvanı əlavə etmək üçün seçin **Y. əlavə** və ya **Seçim > Yenisini əlavə et**. Xidmət növünü seçin və tələb edilən

Operator menyusu

parametrləri daxil edin. Şəxsi ünvanı aktiv etmək üçün ona doğru diyirləyin və seçin
Seçim > Aktivləşdir.

Zavod parametrlərini bərpa et

Telefonu zavod parametrlərinə bərpa etmək üçün **Menyu > Parametrlər > Zvod prm. bər. et** və növbəti seçimlərdən seç.

- **Yal. prm. bərpa et** — heç bir şəxsi məlumatı silmədən bütün üstülük verilən parametrləri yenidən qurmaq
- **Həmsini bərpa et** — bütün üstünlük verilən parametrlər yenidən qurmaq və əlaqələr, mesajlar, mediya faylları və aktivasiya klavişləri kimi bütün şəxsi məlumatları silmək

10. Operator menyusu

Sizin şəbəkə operatorunuz tərəfindən təmin edilən xidmətlər portalına keçid əldə edin. Daha ətraflı məlumat üçün şəbəkə operatorunuza müraciət edin. Operator bu menyunu xidmət mesajı ilə təkmilləşdirə bilər.

11. Qalereya

Sizin telefon qəbul olunan tərkibi qorumaq üçün rəqəmli hüquqların idarəsi (DRM) sistemini dəstəkləyir. İstənilən məzmunun və aktivasiya açarın çatdırılma qaydalarını onların qəbulundan əvvəl həmişə yoxlayın çünki onlar ödənişli ola bilər.

Rəqəmli (müəllif) hüquqların idarəsi

Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar idarəsinin (RHI) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHI tərəfindən qorunan tərkibə daxil olmaq üçün RHI proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10, OMA DRM 1.0, OMA DRM 1.0 qabaqcıl kilid və OMA DRM 2.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHI proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHI proqramının yeni RHI tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHI proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHI tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHI proqramının ləğvi RHI başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHI tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.

Rəqəmli hüquqların idarəsi (RHI) tərəfindən qorunan tərkib birgə fəallaşdırma düyməsi vasitəsilə görünür ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, aktivləşdirmə kodları və tərkibin nüsxəsini çıxarmaq üçün Nokia PC Suite proqramının nüsxə çıxarma funksiyasından istifadə edin. Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan sonra Sizin üçün OMA DRM istifadəni davam etmək imkanına malik olmaq üçün ötürüləsi tərkibi aktivləşdirmə kodlarını köçürməsin. Siz həmçinin cihazınızda faylların pozulduğu təqdirdə fəallaşdırma düymələrini bərpa etməli ola bilərsiniz.

Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı fəallaşdırma kodları və tərkib itiriləcək. Sizin cihazınızdakı faylların pozulması zamanı da fəallaşdırma düymələri və tərkibdən məhrum ola bilərsiniz. Fəallaşdırma düymələri, və ya tərkibi itirmək Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdırı bilər. Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.

Qovluqları nəzərdən keçirmək üçün **Menyu > Qalereya** seçin.

12. Media

Kamera və video

Sizin cihaz 1600x1200 piksel təsvirin fiksajlanmasına icazə verir.

Şəkil çekilməsi

Statik şəkil funksiyasından istifadə etmək üçün seçin **Menyu > Medya > Kamera** və ya əgər kamera funksiyası aktivdirsə, sağa və ya sola diyirləyin. Şəkili çəkmək üçün seçin **Çək**.

Kamera rejimində miqyası böyütmək və ya kiçiltmək üçün düyməni yuxarı və ya aşağı fırladın.

Avtotaymeri aktivləşdirmək yaxud şəkilləri tez ardıcılıqla çəkmək üçün **Seçim** və istədiyiniz seçimi edin.

İlkin baxışın tərzini və vaxtını təyin etmək üçün **Seçim > Parametrlər > Şəkile baxma vaxtı** seçin.

Video klip çəkmək

Video funksiyasından istifadə etmək üçün **Menyu > Medya > Video** seçin. Video yazısına başlamaq üçün **Yaz** seçin.

Yazılma zamanı aşağı keyfiyyətli video daha çox müddət ərzində yazıla bilər. Keyfiyyət parametrlərini dəyişmək və videoklip uzunluğunu maksimuma təyin etmək üçün **Menyu > Medya > Kamera > Seçim > Parametrlər > Video klip keyfiyyəti** yaxud **Video klip uzunluğu** seçin.

FM radio

FM radiosu simsiz cihazın antenasından fərqli olan antenadan asılıdır. Düzgün işləməsi üçün cihaza uyğun qulaqlıq və ya FM radiosu üçün tələb olunan aksesuar qoşulmalıdır.



Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Media

Seçin **Menyu > Medya > Radio** yaxud gözləmə rejimində * düyməsini basaraq saxlayın. *.

Əgər siz artıq radio stansiyaları saxlamısınızsa, radio stansiyaları dəyişdirmək üçün yuxarı yaxud aşağı diyirləyin və ya istədiyiniz stansiya üçün uyğun olan nömrə düyməsini basın.

Yaxında yerləşən stansiyanı axtarmaq üçün keçid düyməsini sola və ya sağa basıb saxlayın.

Köklənən stansiyanı yaddaşda saxlamaq üçün **Seçim > Stansiyanı saxlaseçin**.

Səsi tənzimləmək üçün səs düymələrini basın.

Fonda radionu səsləndirmək üçün tamamlama düyməsini basın. Radionu söndürmək üçün tamalama düyməsini basıb saxlayın.

Səsyazan

Səsyazmanı başlamaq üçün seçin **Menyu > Medya > Səs yazan** və ekrandakı virtual səsyazma düyməsini basın.

Ən son səsyazmaya qulaq asmaq üçün seçin **Seçim > Son yazılanı çal**. Son səsyazmanı multimedia mesaj vasitəsilə göndərmək üçün seçin **Seçim > Son yazılanı gönd**..

Musiqi pleyeri

Telefonunuza mahnılara və ya digər MP3-lərə və yaxud AAC formatında olan səs fayllarına qulaq asmaq üçün musiqi pleyeri daxildir.



Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Seçin **Menyu > Medya > Musiqi pleyeri**.

Musiqi pleyerini musiqi pleyerinin düymələri yaxud ekrandakı virtual düymələr vasitəsilə idarə edin.

Oxunuşa başlamaq yaxud pauza vermək üçün **▶||**.

Çalınan mahnının əvvəlinə keçmək üçün **◀◀** basın.

Əvvəlki mahnıya keçmək üçün iki dəfə **◀◀** basın.

Növbəti mahnıya keçmək üçün **▶▶** basın.

Cari mahnını geri salmaq üçün **◀◀** basıb saxlayın.

Cari mahnını irəli salmaq üçün **▶▶** basıb saxlayın.

Səsi tənzimləmək üçün səs düymələrini basın.

Musiqi playerinin səsini kəsmək və ya açmaq üçün **#**. düyməsini basın.

Musiqi playerini fonda oxuyan vəziyyətdə saxlamaq üçün tamamlama düyməsini basın. Musiqi playerini dayandırmaq üçün tamamlama düyməsini basıb saxlayın.

13. Proqramlar

Telefonunuzun proqram təminatı xüsusi olaraq bu Nokia telefonu üçün hazırlanmış bəzi oyunlar və Java proqramlarını özündə birləşdirə bilər.

Seç **Menyu** > **Proqramlar**.

Oyuna başlamaq və ya proqramı açmaq üçün, seç **Oyunlar** və ya **Kolleksiya**. Oyun və ya proqram üçün diyirlə və seç **Aç**.

Oyunlar və proqramlar üçün nəzərdə tutulan boş yaddaşın həcminə baxmaq üçün seç **Seçim** > **Yaddaşın statusu**.

Oyunu və ya proqramı yükləmək üçün seç **Seçim** > **Yükləmələr** > **Oyun yükləmələri** və ya **Proq. yükləmələri**. Sizin telefon J2ME™ Java proqramlarını dəstəkləyir. Proqramı yükləməzdən əvvəl onun sizin telefonla uyğunluq təşkil etdiyinə əmin olun.



Mühüm: Yalnız Symbian Signed imzalı və ya Java Verified™ yoxlamasından keçən proqramlar kimi etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən qoşma proqramları yükləyin və istifadə edin.

Yüklənmiş proqramlar **Qalereya** yerinə **Proqramlar** da saxlanıla bilər.

14. Orqanayzer

Zəngli saat

Menyu > **Gündəlik** > **Zəngli saat** seçin.

Zəngli saati yandırmaq və ya söndürmək üçün seçin **Signal**:. Zəngli saatin vaxtını təyin etmək üçün seçin **Signal vaxtı**:. Seçilmiş həftə günləri ərzində telefonun zəngli saatinın çalışmasını etmək üçün seçin **Təkrarlanma**:. Xəbərdarlıq signalını seçmək və ya fərdiləşdirmək üçün **Signal melodiyası**:. seçin. Mürgüləmə tonunun vaxtını təyin etmək üçün seçin **Mürgülə. fasiləsi**:.

Zəngi dayandırmaq üçün, seç **Dayan**. Əgər siz imkan versəniz ki, telefon bir dəqiqə ərzində zəng çalsın və ya **Mürgülə** seçsəniz, zəng mürgüləmə vaxtı üçün dayanaraq sonra yenidən başlayacaq.

Təqvim və işlər siyahısı

Menyu > **Gündəlik** > **Təqvim** seçin. Cari gün çərçivəyə alınıb. Gün üçün hər hansı qeydlər varsa gün qalın xətlə seçilib.

Təqvim qeydi etmək üçün düyməni tarixə fırladın və **Seçim** > **Qeyd yarat** seçin.

Veb ya Internet

Günün qeydlərinə baxmaq üçün **Göstər** seçin. Təqvimdəki bütün qeydləri silmək üçün **Seçim > Qeydləri sil > Bütün qeydləri sil** seçin.

Planlaşdırılmış işlər siyahısına baxmaq üçün **Menyu > Gündəlik > Ediləcəklər siyah.** seçin. Planlaşdırılmış işlər siyahısı görüntülənir və vacibliyinə görə çeşidlənir. Qeyd əlavə etmək, silmək və ya göndərmək üçün və ya qeydi yerinə yetirilmiş kimi işarələmək və ya planlaşdırılmış işlər siyahısını son tarixə əsasən çeşidləmək üçün **Seçim** seçin.

15. Veb ya Internet

Telefonun brauzeri ilə müxtəlif Internet xidmətlərinə daxil ola bilərsiniz. Internet səhifələrin görünüşü ekranın ölçüsündən asılı olaraq fərqlənə bilər. Bəzi detalları Internet səhifələrdə görməyə bilərsiniz.

Telefonunuzdan asılı olaraq brauzinq funksiyası Veb yaxud Internet (bundan sonra Veb adlandırılacaq) kimi göstərilə bilər.



Mühüm: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən xidmətləri istifadə edin.

Bu xidmətlər, qiymətlər və təlimatların mövcudluğu barədə xidmət təminatçınızla əlaqə saxlayın.

Siz Internet səhifələrin nəzərdən keçirilməsi üçün tələb edilən konfigurasiya parametrlərini xidmət təminatçınızdan konfigurasiya mesajı vasitəsilə ala bilərsiniz.

Veb xidmətlə əlaqə qur

Xidmətlə əlaqə qurmaq üçün **Menyu > Internet > Ev** seçin; və ya gözləmə rejimində 0 sıxıb saxlayın.

Xidmətə qoşulduqdan sonra səhifələri gözəndən keçirə bilərsiniz. Telefon düymələrinin funksiyaları müxtəlif xidmətlərdə fərqlənə bilər. Telefon displayində mətn bələdçilərinə əməl edin. Ətraflı məlumat üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.

16. SİM xidmətləri

Sizin SİM kart istifadə edə biləcəyiniz əlavə xidmətləri təmin edə bilər. Bu menyuya yalnız sizin SİM kart tərəfindən dəstəkləndikdə daxil ola bilərsiniz. Menyunun adı və məzmunu mövcud olan xidmətlərdən asılıdır.

Aksesuarlar



Xəbərdarlıq: Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareyaları, batareya dolduran qurğuları və aksesuarları istifadə edin. Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zamanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.

Təsdiq edilmiş aksesuarların mövcudluğu, qiymətlər və tariflər haqqında məlumat almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın. Hər hansı aksesuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştəpseldən tutub çəkin.

Batareya

Batareya və adapter barədə məlumat

Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya BL-5C. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-3. Batareya yüzrlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısaadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin. Təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və ya digər təhlükələr yarada bilər.

Adapter modelinin dəqiq nömrəsi elektrik birləşdiricisinin növündən asılı olaraq müxtəlif ola bilər. Elektrik birləşdiricisinin variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB, X, AR, U, A, C və ya UB.

Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.

Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.

Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları

Batareya

ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, deformasiya etməyin, əyməyin, dəşməyin və s. Əgər batareyadan maye axsa, bu surətdə mayenin dəri, və gözlərinizə dəyməsinə imkan verməyin. Bu baş verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su ilə yuyun, ya da tibbi yardım axtarın.

Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın.

Batareyanın düzgün istifadə edilməməsi yanğın, partlayış və ya digər təhlükələrə səbəb ola bilər. Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın zədələndiyinə əmin olsanız, istifadə etmədən onu servis mərkəzinə apararaq yoxladın.

Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

Baxım və texniki qulluq

Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zamanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb ola biləcək minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə qədər cihazın tam qurumasını təmin edin.
- Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları kimi optik şüşələrin təmizlənməsi üçün yumşaq, quru parça istifadə edin.
- Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrılacaq hissələri və elektron komponentləri zədələyə bilər.
- Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısaldır, batareyaları zədələyir və müəyyən plastik hissələri əyir və ya əridir.
- Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın içində nəmlik yaranı bilər və bunun nəticəsində elektron sxemlərin plataları zədələyə bilər.
- Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
- Cihazı yerə salmayın, taqçıldatmayın və ya silkələməyin. Kəskin rəftar daxili montaj platasını və dəqiq mexanika elementlərini qırma bilər.
- Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə etməyin.

Təhlükəsizliklə bağlı əlavə məlumat

- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
- Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların və ya aksesuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Batareyanı bağlı otaqda doldurun.
- Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim qeydləri kimi) surətini çıxarın.
- Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, adapterə və ya hər hansı aksesuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.

Təkrar emal

İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Daha ətraflı məlumatı perakəndə satıcıdan, tullantıların atılmasına nəzarət edən yerli orqanlardan, milli istehsalçılara nəzarət təşkilatlarından və ya yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Nokia məhsullarınızı necə dövr etdirməli olduğunuz barədə www.nokia.com/werecycle ünvanından və ya internetə mobil telefonda daxil olmusunuzsa www.nokia.mobi/werecycle ünvanından məlumat əldə edə bilərsiniz.



Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektron məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı daha ətraflı məlumat üçün məhsulun Eko-Deklarasiyalarına www.nokia.com/environment ünvanından baxın.

Təhlükəsizliklə bağlı əlavə məlumat

Kiçik uşaqlar

Sizin cihazda və aksesuarlarda xırda hissələr ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

İş mühiti

Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədənə ən azı 2.2 santimetr (7/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Üstünüzə gəzdirmək üçün daşıma

qabı, kəmərlər qısqacı və ya tutqacdən istifadə edərsinizsə, metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.

Məlumat faylları və ya mesajları ötürmək üçün bu cihaz keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.

Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.

Tibbi cihazlar

Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının lazımı qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar yerləşən məkanda telefon aparatını söndürmək tövsiyyəsi barədə elan vurulubsa, bu tələbə əməl etmək lazımdır. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqdan istifadə edə bilər.

İmplantasiya edilmiş tibbi cihazlar

Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Simsiz cihaz işə salındıqda tibbi cihazla onun arasında minimum 15.3 sm (6 düym) məsafə saxlamalıdırlar.
- Cihaz döş cibində daşımamalıdır.
- Ehtimal müdaxiləni azaltmaq üçün simsiz cihazı tibbi cihaz olmayan tərəfdəki qulağa tutmalıdırlar.
- Müdaxilə olduğuna dair şübhə yaranarsa, dərhal simsiz cihazı söndürməlidirlər.
- Tibbi cihazlar barədə istehsalçıların yazdığı təlimatları oxumalı və əməl etməlidirlər.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Eşitmə cihazları

Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.

Avtomobillər

RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokrovkaya qarşı elektron tormoz

Təhlükəsizliklə bağlı əlavə məlumat

sistemləri, elektron sürət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.

Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə quraşdırma bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq ediləcək hər hansı zamanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı maddələri cihazın, onun hissələrinin və aksesuarlarının daşındığı bölmədə saxlamayın və daşımayın. Hava balışı ilə təchiz edilmiş avtomobillərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirilir. Hava balışının olduğu və ya açılacağı ərazidə əşyaları, o cümlədən quraşdırılmış və ya daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın düzgün quraşdırılmaması və hava kisəsinin şişməsi ciddi xəsarətlə nəticələnə bilər.

Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qırma bilər və qeyri-qanuni ola bilər.

Potensial partlayıcı mühit

Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazini əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilir. Bunlara qayıqlarda göyertənin aşağısı, kimyəvi maddə daşıma və ya saxlama yerləri və havada toz, metal tozları və ya müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.

Təcili yardım zəngləri



Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs zənglərini dəstəkləyirsə (internet zəngləri), həm internet zənglərini və həm də mobil telefonu aktivləşdirin. Hər ikisi aktivləşdirildikdə cihaz həm mobil şəbəkə, həm də internet ilə təcili zəng etməyə çalışacaqdır. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.

Təcili yardım zəngini etmək üçün:

1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq, aşağıdakıları tamamlamalı ola bilərsiniz:

- Cihazınıza SIM kart daxil edin.
 - Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
 - Qoşulu olmayan və ya uçuş rejimi profilini aktiv profilə dəyişdirin.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
 3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
 4. Zəng düyməsini basın.

Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasiya vasitəsi ola bilər. İcazə veriləndə zəngi bitirməyin.

SERTİFİKATLAŞDIRMA MƏLUMATI (SAR)

Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNIRP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. İCNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olduğunuzdan asılıdır. Bu cihazın qulaqda istifadəsi zamanı İCNIRP təlimatlarına əsasən ən yüksək SAR dərəcəsi belədir 1.16 Vt/kq .

Qurğu hissələrinin və aksesuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqda məlumatın ardınca www.nokia.com saytında verilə bilər.

İndeks

A

aksesuarlar 23
audio mesajlar 18

B

batareyanın
doldurulması 10
brauzer 28

C

cəld mesajlaşma 18
CM 18

D

düymə qoruyucusu 13
düymələr 12

E

ekran 20
elektron poçt 17

Ə

ənənəvi mətn daxil etmə 15

F

fləş mesajı 17

G

giriş kodu 8
gündəlik 27

H

hissələr 12

İ

internet 28

K

Klaviatura kilidi 13
konfigurasiya 23

Q

qulaqlıq 11

M

melodiyalar 20
mesaj xidmətləri
audio mesajlar 18
mesajlar
parametrlər 18
mesaj mərkəzi nömrəsi 16
mətn rejimləri 14
mətn yaz 14
microSD kartı 10

N

Nokia Care 9
Nokia PC Suite 8

O

operator menyusu 24
oyunlar 27

P

parametrlər 19
ekran 20
konfigurasiya 23
mesajlar 18
tarix 20
telefon 22
tonlar 20
vaxt 20
zavod 24
parol 8
PIN 8
proqramlar 27

R

rejimlər 19
rəqəm rejimi 14

S

sadələşdirilmiş mətn yığımı 15

səs əmrləri 22
səsle nömrə yığımı 22
səs tanınması 22
səsyazan 26
SIM kart 9
SİM kart 13
sürətli düymələr 20
Sürətli yığma 14

Ş

şəbəkədən kənar rejim 13

T

təhlükəsizlik kodu 8

W

Web 28

Y

yaddaş kartı 10

Z

zənglər 14
zəng tarixçəsi 19